

Milli azadlıqdan
şirin nemət yoxdur!

H. Aliyev

YENİ
AzəRBAYCAN

Azərbaycanın dövlət məntəqəliyi Azərbaycan valyutənin milli sərvətidir

Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



02 aprel

2025-ci il,

çarşamba

Nº 052 (6880)

Oiyatı

60 qəpik

25-ci səfər... Şuşa yenidən dirçəlir



Bax sah. 2

Zəfərə gedən yolun başlanğıcı...

Aprel döyüslərindən 9 il ötür



Bax sah. 3

Almaniya Azərbaycandan üzr istədi


Bax sah. 3

Xəyanətin
qurbanı
olan
Kəlbəcər...



Milli Məclisin iclasında...
15 məsələ
müzakirə olunaraq
qəbul edilib

Tarixlə təxəyyül arasında,
yaxud ədəbi əsərlərdə
erməni vəhşiliklərinin
apokaliptik
mənzərəsi



Bax sah. 4

Tarixi anlaşma

Martin 31-de Mərkəzi Asiya regionu üçün olduqca əlamətdar olan siyasi hadisə baş verib, Qırğızistan, Tacikistan və Özbəkistan dövlət başçıları - Sadır Japarov, Emoməli Rəhmon və Şavkat Mirzoyev Xicəndə keçirilən birinci üçtərəfli sammitin yekununda strateji sazişlər imzalayıblar. Liderlərin imzalandığı sonədlər arasında dövlət sərhədlərinin qovşağına dair saziş və əbədi dostluq haqqında Bəyannamə dən xüsusü əhəmiyyət daşıyan sıvışa anlaşma kimi yadda qalıb. Dövlət başçıları bu sonədlərin imzalanmasının ölkələrin suverenliyinə və ərazi bütövlüyinə hörmətin rəmzi, eyni zamanda, Mərkəzi Asiyada konstruktiv diaqo və şəməralı əməkdaşlığın nümunəsi olduğunu vurğulayıblar. Bayanatda qeyd edilir ki, sabitlik və rəfah, davamlı inkişaf məqsədləri, regionun beynəlxalq nüfuzunun artırılması namənilə birgə...

Bax sah. 5

Üğura aparan yol...

Ölkəmizdə icimai və dövlət maraqlarının müdafiəsi hər zaman prioritet məsələ olub. Həyata keçirilən uğurlu siyaset neticəsində ölkəmizdə icimai və dövlət maraqlarının müdafiəsi temin edilir. Söyügedən məsələ hər bir cəmiyyətin başlıca möqsədlərindən birləşdir. Çünkü hər iki amil bütöv bir toplum üçün həyatı əhəmiyyət daşıyır. Möhəbbət bir cəmiyyətin icimai və dövlət maraqlarının səmərəli müdafiəsinə zəmanət verir, neqativ amillorın qarşısını alır.

Bu baxımdan, icimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Cəmiyyət üçün həyatı əhəmiyyət kəsb edən icimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca möqsədlərindən hesab olunub. Yenə də başlıca möqsəd hesab olunmaqdır...

Bax sah. 5

Kolonializm xalqların dini-milli kimliyini məhv edir

Azərbaycan müstəmləkəciliyə ve neokolonializmə qarşı mübarizə aparan xalqları dəstekləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda boyan edib. Bakı Təşəbbüs Qurupun (BTQ) yaradılması da bu möqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qurupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilməsi nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin noticisi olaraq yaradılıb.

Yarandığı vaxtdan Bakı Təşəbbüs Qurupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT...

Bax sah. 5

"Doyce Velle"nin təxribat və qərəzi...

Almaniyaya məxsus "Doyce Velle" ("Almai Dalğası") icimai yayımcı qurumu torəfindən martın 30-da efirə verilmiş "Ermenistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı sonəlli film ölkəmizə və xalqımıza qarşı qərəzin göstəricisidir. Bu film açıq-əşkar ermənipərest mövqə ifadə edir.

Məsələ ilə bağlı bəyanat verən Qərbi Azərbaycan İcması "Doyce Velle"nin bu addımını qətiyyətlə pisləyib. Bayanatda bildirilib ki, bu verilis jurnalistik standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrotin qızışdırılması baxımdan ciddi narahatlıq doğurur. Qeyd olunub ki, verilis ilk növbədə Azərbaycan xalqının...

Bax sah. 5

Ukrayna düyüünü...

Son iki ayda Səudiyyə Ərəbistanda baş tutmuş ABŞ-Rusiya və ABŞ-Ukrayna görüşləri Kiyev ilə Moskva arasında 3 ilden artırdıqda vən edən münaqışının sona çatması ilə bağlı ümidi yaratmışdı. Hətta müsəyyən bir fazada danışqların atəşkəs üzərində sülhə transfer olunması ilə bağlı da xəbərlər yayılmışdı - amma deyəsən, gözləntilər öz bahəsini vermir. Danışqlarda iqtisadi motivin daha öncə çıxılması mənafələrin üzərəmasına mane olan faktora çevrilir. Xüsusilə, həm Ukrayna, həm də Rusiya ilə paralel olaraq nadir torpaq metalları ilə bağlı damışqlar aparan Vaşinqton münaqışının daha tez həll olunması üçün soy göstərir. Hazırkı məqamda Tramp administrasiyasının yeganə istiqadə etdiyi formul məsəlonun bu və ya digər şəkildə yaxın günlərdə həll olunmasına...

Bax sah. 6

Makron siyasi rəqiblərini "sıradan çıxarıır"...



Bax sah. 7

Dünya
yeri
iqtisadi
böhrana
doğru



Bax sah. 7

ABŞ-Aİ qarşidurmasının pərdəarxası...



Bax sah. 6

Azərbaycan və İran ortaq dəyərləri bölüşür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.

AZƏRTAC xəbor verir ki, qəbulu görə minnətdarlığımı bildirən Mehdi Sənay İran İslam Respublikasının Prezidenti Məsud Peçəşkianın salamlarını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığı bildirdi, onu da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi.

Mehdi Sənay İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına müümət əhemmiyyət verdiyini vurğuladı, həzirdə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından memnunluğunu bildirdi.

Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüğünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirdi.

Prezident İlham Əliyev Mehdi Sənayının Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidiyvarlığını ifade etdi.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə

Şimal-Cənub nəqliyyat döhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə emekdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fealiyyətin toxunuldu.

Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.



25-ci səfər...

Şuşa yenidən dirçəlir

Uca dağları qoynunda qərar tutan Şuşa adı bir yaşayış məntəqəsi deyil. Bu şəhərə başdan-ayağa xalqımızın ruhu hakimdir. Hər bir azərbaycanlı kimi, Prezident İlham Əliyev də Şuşaya xüsusi yanaşma sorgulayır. Qalib sərkərdə İlham Əliyev İkinci Qarabağ mühəribəsinin tarixi Zəfərimizlə başa çatmasından sonra mədəniyyət paytaxtımıza düz 25 dəfə səfər gəlib. Dövlətimizin başçısının azad Şuşaya ilk səfəri 14 yanvar 2021-ci ildə baş tutub. Əlamətdar haldər kİ, səfərlərin bir çoxunda birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də dövlətimizin başçısı ilə birlikdə olub.



Qədim şəhərin yeni növrağı

Məlumdur ki, dünən müxtəlif yerlərdində özləriniz izlərini qoymaq, bununla da "qədim mədəniyyətə malik xalq" mifini yaratmaq ərəmoniin köhne xəstəliyidir. Onlar geceler torpağı qazan, oraya özlərinin xaçlarını, başdaşlarını basdırır və sonra da "arxeoloji tədqiqatlar" apırası həmin dəmər-dürmür, daşköşəyi üzərə çıxırb buranın onラmə məxsus olduğunu alemə car çəkərlər. Oxsarı omellər gözəğəlimli binaların divarlarına bəlli erməni izlərini yamaq etməklə də tekrarlanır. Erməni xisələtinə, həmçinin gözəl Şuşamız da tuş golub. İşlək illərində mənəfət bura da dəsi-dəs üstə qoymayıb, hətta şəhərdəki abidələrimiz belə güllə yağısına tuş golub.

Postnəhəribə dövründə iso Şuşamız sözün esl monasında quruculuq meydənına çevrilib. Burada erməni vandallarının törətdikləri

dəqiqələrin aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpə olunması məqsədilə həm dövlət qurumları, həm de Heydər Əliyev Fondu tərəfindən genişmiyən işlər görürlər. Qısa müddətədə Şuşada müasir şəhər strukturunun qurulmasına hədəfleyən bir çox layihələr artıq tamamlanıb. Eyni vaxtda şəhərdə təsdiqlənmiş plan əsasında bir neçə yaşayış kompleksinin inşası uğurla davam etdirilir. Artıq şəhərə sakinlərin köçü də baş tutub. Həmçinin Şuşanın mədəni onənləri də özfən qaytarılnı.

"Xanibüləb" festivalı, Vəqif poeziya günləri bərpa olunub. Türk dünəyinin və İsləm dünəyinin mədəniyyəti paytaxtında seçilən Şuşada çoxsaylı xarici qonaqların iştirakı ilə rəngarəng tədbirlər keçirilib. Burada qardaş Türkiyə ilə Şuşa Boyannamesinin imzalanması tarixi əhemmiliyyət daşıyır. Bir sözə, indi doğma ürkələrin hərəkəti ilə isinən Şuşa yeni növrağını yaşayır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Cəl Qala məscidinin ve bulağının bərpa olunduğu tərafında iştirak edib, işaş obyektlərindən yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Tarixi Cəl Qala məscidində bərpə işləri Heydər Əliyev Fondu tərəfində "PAŞA Holding"ın destəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü iləndə başlanılmışdır.

Qeyd edək ki, Cəl Qala məscidi XIX əsrədə Şuşa şəhərində faktiyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrədə Kərbələyi Səfiyan Qarabağ tərəfindən inşa edilib. Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Cəl Qala

məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Cəl Qala bulağı da bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət-özəl tərefədarlığı layihələri çərçivəsində aparılan tikinti işləri vo işaş obyektlərindən yaradılan şəraitlə də tanış olublar. Məlumat verilib ki, bu küçədə ümumilikdə, müxtəlif toyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofisler, işaş obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var.

Həzirdə Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də tikinti işləri yüksək standartlara uyğun səviyyədə davam etdirilir. Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci

xanım Mehriban Əliyevi istirakı ilə qoyulan tibb ocağı 90 çarşıylıqdır və 6 korpusdan ibarətdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət-özəl tərefədarlığı layihələri çərçivəsində aparılan tikinti işləri vo işaş obyektlərindən yaradılan şəraitlə də tanış olublar. Məlumat verilib ki, bu küçədə ümumilikdə, müxtəlif toyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofisler, işaş obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var.

Zəfər Gününü simvolizə edəcək.

Mübariz: ABDULLAYEV

Milli Məclisin iclasında... 15 məsələ müzakirə olunaraq qəbul edilib

Aprelin 1-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib.

Spiker Sahibə Qafarova bildirib ki, martın 31-də ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. Onun sözlerinə görə, erməni şovistlərinin vohşiliyinin qurbanı olmuş on minlərlə gənəhəsiz insanın xatirəsi ehtiramla yad olunub. S.Qafarova deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ mühəribəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində dövlətimizin orazi bütövlüyü və suverenliyi tam bərpa olunub, erməni ekspansionizmə sarsıcı zərba endirilib: "Son iki yüz ilə yaxın dövrədə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulub. Biz əminik ki, bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır".



"Avropa "uşaq masası" arxasında qalib"

Sonra deputatlar cari məsələlərlə bağlı çox işlər ediblər. Millet vəkili Nizami Səfərov bildirib ki, Avropa İttifaqının Ermənistanda "müsahidə missiyası" Azərbaycanla həmşərə ərazilərdə "binokl diplomatiyasını" davam etdirir. Onun sözlerinə görə, növbəti dəfə belə addımlar fevral ayının 13-də Qubadlı və martın 28-də Qubadlı və Ləçin ra-

yonlarının Ermənistana həmsərəd zonalarında baş verib. De facto ölkəmizə qarşı belə bir taxribat vasitəsi, şübhəsiz ki, heq bir notice verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müdətdə işgal altında olan torpaqlarını azad edərək, erazi bütövlüyünü və suverenliyini tam bərpa edib. "Maraq doğuran cohet həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hota regional

ropanın İttifaqının aparıcı dövlətlərinin bəy-nəlxalq hüquqi subyektlərini şübhə altına alıb. Almanıyanın ən böyük silah istehsalçısı "Reynmetall" konserninin rəhbəri Armin Papperer nüfuzlu "Financial Times" qazetinə müsəlahəsində qeyd edib ki, ABŞ ilə Rusiya global məsələləri müzakirə edərək, Avropa "uşaq masası" arxasında qalib və heq bir avroplı bu danışlıqlara colb edilmişdir. Bu məqamda sual olunur ki, Ermənistan "uşaq masası" arxasında oyləşdirilən Avropanın İttifaqının üzv-dövlətlərinin "münsəhidə missiyasından" neyə gözlöyür?", -deyən deputat əlavə edib ki, Prezident İlham Əliyevin dəfərlərə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heq bir vasitəciyi etməyə yoxdur və bütün məsələlər bəy-nəlxalq hüquq əsasında ikitərəfli müstəvədə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sədo həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirse, o zaman regionda davamlı bəy-nəlxalq sülhün və tohľüsüzlik rejiminin bərqrər olunması tömən edilə bilər.

"51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi mənimşənilib"

Parlamentin İnsan hüquqları komitəsinin söđri Zahid Oruc çıxışında bildirib ki, 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimşənilib: "Bir xalqın qanı üzərindən 100 milyardlarla vəsait siliñib. Heç bir millet vətənini mülkiyyət hüququnu toslımlı edib təhlükəsizlik qarantisi almayı arzulamırıq. Bunun harası müstəqillik, ləyəqət inqilabi, avrointeqrasiya oldu?". Komitə söđri deyib ki, indi qalib Azərbaycanın taleyi özündən asıldır. Onun fikrincə, dövlət rəhbəri və mərkəzi həkimiyət sistemi güclü olunda xarici amillər dağıcı təsirini itirir: "300 illik erməni ideyəsi iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandən da könüllü çıxıb gedir".

insanların əzab-əziyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqışa səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən mühərbiye meydənına çevirməyə çalışın da elə həmin dövlətlər, həm təşkilatlar və onların yerlərdəki elaltılarıdır. Dünənə qədər bunu "siyasetlə" edənlər 44 günlük mühərbiyənən sonra artıq bunu açıq şəkildə edirlər.

"Missiyani Ermənistana göndərmək lazımdır"

Deputat deyib ki, Ermənistana öz imperialist maraqlarına alət edənlər, erməni xalqını yolda zəfil edənlər birdəfəlik anlaşılmışdır ki, Şərqi Avropada və Yaxın Şərqi oynadıqları oyularla Azərbaycana xalqı və Azərbaycana dövlətinin "qarnı toxdur". Biz 30 ilə kim kim olduğunu görürük. "Bu günlərdə mədəni və dini ərsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa bəy-nəlxalq mühəhədəçilər göndərilməsi tələbini

yayılması riski artırmadır. Problemi təsvir etmek üçün qeyd edim ki, şəhər və rayonlarında sahibsiz heyvanlar üçün sügincəqlər mövcud deyil. Heyvanlar mütəmədi olaraq peyvənd edilir və tibbi yardım alırmır. Bu da sakıncların sağlamlığı üçün ciddi təhlükə yaradır. Sahiblər heyvanlar üçün müvəqqəti sügincəqlər yaradılmasının onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır". N.Həmzəyev qeyd edib ki, sahibsiz heyvanların problemləri ilə hansi qu-

Nardar BAYRAMLI

Zəfərə gedən yolun başlangıcı...

Aprel döyüslərindən 9 il ötür

Süverenliyini təmin, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan yeni dövrün qalib dövlətidir. Kataklizmlərin baş alıb getdiyi bir zamanda bu kimi qə-

tiviyəli qələbə qazanmaq olduqca çətindir - Prezident İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euro-news" televiziyasına müsa-

hibəsində bildirdiyi kimi, "əgər siz öz həllini tapmış münəqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münəqişə öz həllini tapıb. Bu,

Yegana həll yolu: Ərazi bütövlüyüümüzün, suverenliyimizin təmini...

Amma bu qələbə, bu zəfər göründüyü qədər asan bir yol olmadı - bu qələbəyə gedən yol keşməkəli, ağrı, hətta itkihələrinə başa gəldi. Mühərribəde qazanılan qələbənin zəminini issa daha əvvəl - 2016-ci ilin aprelində hazırlırdı. Bu gün şanlı Aprel döyüslərindən 9 il ötür...

30 ilə yaxın davam etmiş erməni təcavüzü nöticəsində 20 faizi yaxın torpağımız işğal altında, bir milyon yaxın insanımız issa qəçqin və məcburi kökçük durumunda idi. Özünün güclü dövlətçilik tomollorunu yaratmış Azərbaycan ötən on illiklər boyu məsələnin sülh yolu ilə həlli üçün sey göstərirdi - dəyişməyən yegana amal issa bu gün tarixə qovuşsun "Qarabağ münəqişəsi"nın qeyd-sərtisələrə orlaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli idi. Ermənistanın qeyri-konstruktiv mövqeyini prosesin aşırı, döytüşü, qansız-qadasız yekunlaşmasına mane olurdu - İravan hakimiyətinin ambisiyası onları reallləqlərə qarşı kör etmişdi. Ermənistən Azərbaycanın iqtisadi güclü, regionun lider statusunu qəbul edə bilmirdi. Bu mənədən, Bakının səslenirdiyi sülh mesajları İrə-



Azərbaycan Ordusu ilk dəfə 2016-ci il 1-4 aprel tarixində düşmənə qarşı geniş əməliyyat keçirdi. Aprel mühərribəsi nöticəsində Tərtər rayonunun Talış kəndi ətrafinadakı yüksəkliklər, Cəbrayıl rayonu-

nun Cucuq Mərcanlı, Goranboy rayonunun Gülvəstan və Tərtər rayonunun Madagiz (Suqovuşan) kəndləri istiqamətində bezi mövqelər düşmənəndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafindakı

düşməni öz yerinə oturdu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münəqişədir. Bu həlli bütün dünya qəbul edir". Beləliklə, Azərbaycan illərlə məruz qaldığı işgal siyasetinə, təcavüza, zorakılığa son verdi - xalqımız "Dəmir yumruq" ətrafında six birləşərək

ləri kimi yadda qaldı. Ar-tıq Azərbaycanın suveren ərazilərində - Xankəndidə, Şuşada, Xocalıda və onlarla başqa şəhər və kəndlərimizdə Azərbaycan bayraqı dalğalanır, həmin ərazilərin əsl sakinləri, əsl sahibləri öz doğma yurdularına geri qaydırırlar.

4 günlük mühərribənin uğurlu nəticələri...

strateji baxımdan müümət əhəmiyyət daşıyan ərazilərin əle keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənən atış məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddədə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüslərdə böyük itilərə məruz qaldı. Verilen məlumatları görə, dörd günlük mühərribədə 320-dən artıq döymən hərbi edildi.

Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq

artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, hələ o zaman işgal altındaki Suqovuşan yaşayış məntəqəsində yerləşən erməni qərargahı və bir neçə herbi hissə mövh edildi. Azərbaycan Ordusu Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyişləri not-cəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ mühərribəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

P.JISMAYILOV

2016-ci ildən başlanan qələbə yolu 2023-cü ildə başa çatdı...

Böli, bu günün rakursundan baxımda 2016-ci il aprel döyüsləri 2020-ci il Zəfərində, 2023-cü il qələbosuna aranın yolda. Bu döyüslər hem mənəvi, hem de strateji nöqtəyə-nəzərdən çox böyük əhəmiyyətə malik idi. Ermənistanın özü ilə bağlı yaratdığı mif darmadağın edildi - onların sabun köpüyüne böyənən "məglubedilməz ordu" stereotipi sıradan çıxarıldı. Aprel döyüsləri əsl reallığın ortaya qoydu. Artıq Ermənistən siyasi-

bir qarış torpağı belə güzəştə getməyəcək. Azərbaycanın ığid oğulları, ığış qanı, canı bahasında Vətənin bütövlüyünü qoruyacaq. Həmin günlərdə Azərbaycan xalqı bir nəfər kimi yalnız mühərribəyə klöklədi - bir hər qədər silah alıb Vətən üçün savaşmaqə hazır idi. Bütün dünya xalqımızın öz torpağuna, yurduna bağlılığı qarşısında heyrən qalmışdı. Əsgər və zabitlərimizin şücaati issa on yüksək qiyamətə layiq idi. Prezident

İlham Əliyevin 2016-ci il aprelin 19-da imzaladığı müvafiq sorançamlar Silahlı Qüvvələrinin üzərində "Azərbaycanın Milli Qohraman" adına, 7 üzvü "Azərbaycan Bayraqı" ordenini, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli Tətəno xidmətə görə" ordeninə, 19 üzvü "Vətən uğrunda" medalına, 43 üzvü "İgidliyə görə" medalına, 45 üzvü "Hərbi xidmətlərə görə" medalına, layiq görünlüb, 2 üzvü "general-major" ali hərbi rütbəsi

ilə mükafatlandırılıb.

Beləliklə, bu gün 9-cu iləndürün qeyd etdiyimiz Aprel döyüsləri Azərbaycanın qələbəyə aranın yolu başlangıcı olmuşdur. Vətən mühərribəsi ilə nöticələnən bu yolda isə Cümənət, Tovuz döyişləri aratuq başlamışdır və 2016-ci ilin aprelindən başlanan yol 2023-cü ilin sentyabrında mütləq qələbə ilə sona çatdı...

Almaniya Azərbaycandan üzr istədi

Görüşdə Almaniya Prezidentinin bu paylaşıminın Azərbaycanın ərazi bütövlüyünü vo suverenliyinin dəstekləndiyi bərədə boyanatlar, davam edən sülh prosesinde zidd olduğunu vurgulanıb.

Bunun yanaşı, Qarabağ bölgəsinin erməni sakınıları barədə fikirlər ifadə olunarken Azərbaycanın keçmiş işğal edilmiş ərazilərindən və Ermənistən zorla qovalmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına möhəbət qoyulmasının ölkəmizə qarşı qərəzlə münasibətin dəha bir göstəricisi olduğunu bildirilib.

Azərbaycandı 30 il yaxın müddədə davam etmiş münəqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi adaleti bərpa etdiyi, münəqişəni keçmişdə qaldığı Almaniya tərəfindən diqqətənən qarışdırılıb. Azərbaycanda "Dağlıq-Qarabag" adlı inzibati ərazi vahidi olmadıq xərəfənlər. Ərazilorimizə istinad edilərkən məvcud olmayan, siyasi qərəzlə və saxta adlardan istifadədən çıxılmayı zoruriydi diqqətən qarışdırılıb. Görüşdə bölgəyə sefer zamanı bu açıq siyasi toxbatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşımı gərəcikləşdirən şəkildə üzrxahlı etməsinin zorluqunu vurgulanıb.

Almaniya tərəfi söhfini etiraf edib Azərbaycanın etirafı başdüşünləndir və ölkəmizin mövqeyini Almaniya adlışına qarışdırıb. Belə ki, Almaniya tərəfi bu postun sohven yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri, Dövlət katibi Dörte Dingerin adından Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanan məktubda baş vermiş bu hadisənə görə üzrxahlı ifadə olunaraq, məktubun mediyaya verilməsinə razılıq bildirilib. Məktubda sözüldən paylaşılmış texniki söhəbindən dərc edildiyi və Almanıyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mənşeyi ilə bağlı heç bir mənətənəmətildi. Məktubda oxuyuruq: "Bələ bir söhə yərən verilməsi gərəcikləşdirən şəkildə üzrxahlı etməsi bunun dəha bir təsdiqidir.

Rəsəd Bakının kəskin etirazı

Bu günlərdə Almaniya Prezidenti Frank-Walter Ştyamnayerin Ermənistənə səfəri çərçivəsində rəsmi instaqram səfərisində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən yaradılmış qondarma rejimini "bayraqı" paylaşıb. Azərbaycan Almaniya kim nüfuzlu bir dövlətin Prezidentinin sosial media platformasında qondarma rejimin "bayraqı"nın paylaşılmamasını və onun altında müvafiq mətnin yazılmamasını ölkəmizə ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmış cəhd kimi deyərləndirib və buna əsaslı etirazını bildirib. Dərhal ki ölkənin Prezident administrasiyası və Xarici İşlər nazirlikləri arasında temaslar başlayıb. O cümlədən martın 31-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fəvqələdə və salahiyyətli səfəri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.

MÜBARİZ

Xalqımız, məməkətimiz zaman-zaman ağır itkilərə məruz qalıb, acılar yaşıyib. Tarixin bu gündündə - 2 aprel 1993-cü ildə dəbir torpaq itkisina məruz qaldıq. Söhbət qeyd olunan tarixdə Azərbaycanın dəlbər guşələrindən biri olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən gedir. Bu işğala 27 ildən sonra - 2020-ci il noyabrın 25-dən son qoyuldu. Hazırda işğalın azad edilmiş digər ərazilərimizdə olğduğu kimi, Kəlbəcərdə və Azərbaycan bayraqı əzəmətlə dalğalanır...

60 min kəlbəcərli doğma ev-eşiyindən qovuldu

Xatrıldaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistən republikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-sərqi Tərtər, şərqi Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kendi ke Kəlbəcər inzibati bölgüsüne daxildir. Kəlbəcər şəhəri Bakıdan toxumən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yoluñ konarında, Tərtər çayı sahilində, sildrim qayalıqlar üzərində yerləşir. Kəlbəcərin işgalına qədər

rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 usaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədoniyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 usaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-məmətə mövqəsi və sair fəaliyyət göstərirdi.

Mərkəzi hakimiyətdən kömək almayan Kəlbəcərlər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olmuş ermənilərə qarşı mordliklə vurüşublar. 1993-cü ilin qiyamətənərən görə işğal nöticəsində

Kəlbəcərin xalq təsərrüfatına 503 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nöticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc ehli öldürülüb, 321 nəfər isə osir götürüllər və itkin düşüb.

Kəlbəcərin işgalindən əvvəl isə Ağdərə facisi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdərə kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, 70 nəfər əhalisi qeyri-insani iş-

gəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın dırı-dırı odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti yetirilib. Ağdərənə facisi tərəfdən böşriyyətə qarşı tərəfdiləşmənən bəyənən, 1000 nəfər qətlə yetirilib. Ağdərənə facisi tərəfdən böşriyyətə qarşı tərəfdiləşmənən bəyənən, 1000 nəfər qətlə yetirilib.

Kəlbəcərin işgalindən əvvəl isə Ağdərənə facisi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdərə kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, 70 nəfər əhalisi qeyri-insani iş-

xarəq üçün helikopter istəmək nə dərəcədə doğru id? Bu, bir daha əvvəlcədən rayonun müqavimətsiz filansız təslim edilməsi plan hazırlanıdığını təsdiqləmirmi? Bu, bir daha Kəlbəcərin möhəsliyəti sərəstəsizliyin qurbanına çevrildiyini deməyə osas vermir mi?

nəstən Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmamaq öhdəliyi götürdü. Razılışmaya əsasən, Kəlbəcər noyabr 25-də tamamilə boşaldıraq Azərbaycana təhlil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisindən daxil olaraq burada nəzarət olə alıb.

Mübariz FEYİZLİ

AXC liderinin gecikmiş etirafları

44 günlük mühərribədə qazanan şanlı Qələbəmiz sayəsindən azadlığını qoşmuş Kəlbəcər 1993-cü il aprelin 2-də mehəxəyanı nöticəsindən dəşmənə təslim edilmişdi. Bu, daha sonra məhəbərin sualına cavabında bildirilmişdi: "Məndən soruşular, Turqut Özal da, Dəmərələ de soruşur: "Nə istəyirsin?" 4 dənə helikopter istədim, alımdan... Bundan sonra nə soruşum? İnsanları xilas etmek üçün 4 helikopter vermişdir. Qonşuları, vermişdir. Da ha nə istəmək olar ki? Məndən soruşur "nə istəyirsin?"

yəyə, İran, Rusiyaya Kəlbəcərdə yaşayış insanları çıxarımaq, Kəlbəcər boşaltmaq məqsədi hərəsinin 4 helikopter verməsi üçün müraciət etdiyini vurgulamışdı. O, daha sonra məhəbərin sualına cavabında bildirmişdi: "Məndən soruşular, Turqut Özal da, Dəmərələ de soruşur: "Nə istəyirsin?" 4 dənə helikopter istədim, alımdan... Bundan sonra nə soruşum? İnsanları xilas etmek üçün 4 helikopter vermişdir. Qonşular

Tarixi anlaşma

Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət sərhədlərinin qovşağına dair saziş və əbədi dostluq haqqında Bəyannamə imzalayıb



Martin 31-də Mərkəzi Asiya regionu üçün olduqca əlamətdər olan siyasi hadisə baş verib, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları - Sadır Japarov, Emoməli Rəhimov və Şavkat Mirziyoyev Xucundən şəhərində keçirilən birinci üzərəli sammitin yekununda strateji sazişlər imzalayıblar. Liderlərin imzaladığı sənədlər arasında dövlət sərhədlərinin qovşağına dair saziş və əbədi dostluq haqqında Bəyannamə dəha xüsusi əhəmiyyət daşıyan siyasi anlaşma kimi yadda qalıb.

Dövlət başçıları bu sənədlərin imzalanmasının ölkələrin suverenliyinə və ərazi bütövliyinə hörmətin rəmzi, eyni zamanda, Mərkəzi Asiyada konstruktiv dialoq və sənədlər əməkdaşlığın nümunəsi olduğunu vurğulayıblar. Bayanatda qeyd edilir ki, sabitlik və rifah, davamlı inkişaf məqsədləri, regionun beynəlxalq nüfuzunun artırılması namına birgə əməkdaşlığı artıracaq və müasibətlərin inkişafına xidmət edən mühüm hədəfləri həyata keçirəcəklər.

Dayanıqlı sülh və sabitlik naminə

Üç ölkə arasında mühüm siyasi məzmun daşıyan Bəyannamə, Asiya bölgəsində yeni siyasi arxitekturun formalşaması və regional səhiyyin möhkəmləndirilməsi, həbelə dövlətlərlərə münasibətlərin irəliləməsi üçün yeni səhifə açır. Sonəd ilənəvə, Ort Aziya regionunda dayanıqlı sülh və sabitlik üçün strateji əhəmiyyət daşıyır. Xüsusun da Qırğızıstan və Tacikistan arasında son 20 ilə baş verən siyasi gərginliklərin aradan qalxması və dayanıqlı birgə əməkdaşlıq ruhunun möhkəmlənməsi baxımdan ciddi anlaşma hesab edilə bilər. Belə ki, son illərdə Qırğızıstan və Tacikistanın ərazi mübahisələri zəminində yaşadığı gərginliklər və səhərd zonalarında müxtəlif vaxtlarda yaranan silahlı toqquşmalara son qoyulması, Batken bölgəsində sülhün və yenik delimitasianın təmin edilməsi üçün möhkəm zəmin yaranmış olur. Eyni zamanda, Orta Asiyada, xüsusun da Fərqənə vadisindəki coğrafiyada anklavlarda bağlı mübahisələrin de həlli üçün razılaşmalarına niyyəti ifadə edir.

Orta Döhlizdə yeni fürsətlər

Bələliklə, 3 ölkə arasında əldə edilmiş razılışmalar regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi, sabitləyin qorunması və ineqrasiya proseslerinin inkişaf üçün yeni perspektivlər açır. Yeni siyasi-geoiqüasi müraciətəkən konfiqurasiyalı möhbətində Orta Asiya-Xəzər-Avrupa əməkdaşlıq formatının daha da möhkəmlənməsinin tomin edilmesində fürsətləri artırır. Bu bölgə Şərqi Qərbi doğru istiqamətlənən qlobal trans-Nəqliyyat və enerji, logistika qovşaqlarının kəsişdiyi ən strateji coğrafiyalardan biridir. Çindən Xəzər donizi regionu, Türkiyə-Qara deniz və Avropa marsrutlarının ən müümən həlqələri bu coğrafiyalardan keçir.

Özbəkistan və Qırğızıstan Türk Dövlət Təşkilatında (TDT) yer alan ve feal siyasi iradəsi ilə fərqlənən ölkələrindən. Tacikistan bu təşkilatın rəsmi üzvü olmasına, dəhat olunduğu ölkələrə six ineqrasiya fonunda TDT-nin müümən layihələrinin faktiki olaraq iştirakmasına çevriləndir. Hazırda TDT ölkələrinin ösəf nöqtələrindən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marsrutunda (Orta Döhliz) nəqliyyat və logistika bağışlılarının bir çox şəxsi Tacikistana bağlıdır. Hazırda ənsən olunan Özbəkistan-Qırğızıstan-Tıń-Cin yeni demir yoluñan inası qərivesində Tacikistandan da öz polad magistrallarını bu çoxşaxılıq bağışlıya colb etməsi nezərdə tutulur. "Tacikistan Demir Yolları" optimal nəqliyyat marsrutlarını və kommunikasiyalarını tekniləşdirən barəde qəbul edilib ki, bu, Orta Döhliz ineqrasiyası istiqamətində niyyəti ifadə edir. Yeni, Tacikistan Orta Döhliz boyunca zəruri nəqliyyat infrastrukturlarına qoşulmaqla, Türk dövlətlərinin müttəsi logistikə, azad ticarət və gömrük, sərhəd-keşid sistemlərinin rəqəmsallaşması, fiber-optik bağlantılı və digət iqtisadi formatlarda daxil olmaqdadır.

TDT-nin ineqrasiyasında müümən mərhəbə

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev də mövcud iqtisadi-siyasi fragmentasiyalar şəraittində Tacikistannın TDT ailesindən yələşməsi on uğurlu seçim hesab etdiyini bildirir. Qırğızıstan, Özbəkistan və Tacikistan arasında Üzərəli Sazişi alqışlayan Ömüraliyev bildirib ki, bunənən regional əməkdaşlığın möhkəmlənməsi baxımdan ciddi anlaşma hesab edilə bilər. Belə ki, son illərdə Qırğızıstan və Tacikistanın ərazi mübahisələri zəminində yaşadığı gərginliklər və səhərd zonalarında müxtəlif vaxtlarda yaranan silahlı toqquşmalara son qoyulması, Batken bölgəsində sülhün və yenik delimitasianın təmin edilməsi üçün möhkəm zəmin yaranmış olur. Eyni zamanda, Orta Asiyada, xüsusun da Fərqənə vadisindəki coğrafiyada anklavlarda bağlı mübahisələrin de həlli üçün razılaşmalarına niyyəti ifadə edir.

Bələliklə, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd qovşaqları üzrə fundamental sənədin imzalanmasında 30 ilənən deyil, 10-dan artıq dövlətin etibarlı və uzunmüərrü ineqrasiyasında yeni dövrün başlanması hesab edilə bilər.

E.CƏFƏRLİ

İnsini və ənənələrini yaşıtmaga çalışır. Buna görə müstəmləkəliyin merur qalan digər xalqlarla birgə mübarizə aparmalıq. Müstələfliyimiz bizim gücümüzə çevriləməlidir".

Beynəlxalq Dekolonizasiya Cobhosının katibi Jozé Marten Jan-Pyer Bakı Təşəbbüs Qurupunun kolonializmle mübarizədə nümunəvi şəkildə dəstək göstərdiyini deyib. Beynəlxalq Dekolonizasiya Cobhosının katibi deyib ki, biziñ azadlıq mübarizəmizə bacılıb və müstəmləkədən azadlıq nəıl olana kimi davam edəcək: "Bizim xalqlarımız birgə qotiyetle mübarizə aparır. Mübarizəmizin beynəlxalq soviyyəyə qatdırılması vəcibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdəsimiz ola bilər. Burada Bakı Təşəbbüs Qurupunun (BTQ) fəaliyyətinə xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bize dəstək göstərir. Beynəlxalq Dekolonizasiya Cobhosu insanların tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır". Onun sözlərinə görə, dominanlıq qorumaq istəyən dövlətlər insanların nifritini qazanır.

Tədbi sessiyalarla davam edir. "Kolonial güclərin milli-dini kimliyi deyisidirək, nəticədə onun silinməsi üçün apardıqları məqsədönlü siyaseti", "Məcburi assimiliyasiya və yerli mədəniyyətin silinməsi", "Müstəqəllilik uğrunda mübarizədə milli kimlik faktoru", "Yerli adət-ənənənin müstəmləkə idarəciliyi ilə əvəz olunması", "BMT-nin yerli xalqların hüquqları bəyannaməsi" mövzularında keçirilən sessiyalarda kolonial siyasetin nəticələri, müstəmləkəliyin qarşı qlobal hərəkatları, milli ərisin qorunması, siyasi mehbəslərin azadlığı, repa-

Ukrayna düyüünü...

Ər-Riyad görüşlərindən sonrakı vəziyyət nəyi göstərir?

Son iki ayda Səudiyyə Ərəbistanında baş tutmuş ABŞ-Rusya və ABŞ-Ukrayna görüşləri Kiyev ilə Moskva arasında 3 ildən artıqdır davam eden münaqışının sona çatması ilə bağlı ümidi yaratmışdır. Hətta müyyən bir fazada danışqların ateşkesi üzərində sülh transfer olunması ilə bağlı da xəbərlər yayılmışdır - amma deyəsan, gözləntilər öz bohrasını vermır. Danışqlarda iqtisadi motivin daha öncə çokılımçı mənəfətin uzlaşmasına mane olan faktora çevrilir. Xüsusilə, həm Ukrayna, həm də Rusiya ilə paralel olaraq nadir torpaq metalları ilə bağlı danışqlar aparan Vaşinqton münaqışının daha tez həll olunması üçün söyleşir. Hazırkı möqamda Tramp administrasiyasının yeganə istinad etdiyi formul məsələnin bu və ya digər şəkildə yaxın günlərdə həll olunmasına söylenir.

ABŞ iqtisadi təzyiq planı hazırlanır...

Bunu tösiq edən ən real fakt dünənə qədər Ukraynada "prezident seçkilərinin keçirilməsinə ehtiyac" olduğunu deyən Tramp administrasiyasının Rusiyadan məlum bayatınan münasibətidir. Putinin Zelenskiyin legitim saymadığı üçün onunla danışqlar aparmayaçığını bildirmiş, hətta öz flirrimi "istonişən şəxslər danışqlar aparmaq olar, lakin onu [Zelenskiyin] qeyri-legitimliyə səbəbindən nəse imzalamaq hüququ yoxdur" şəklində ifadə etməsi ABŞ-in maraqları ilə uzaşdır. Nəticə etibarı ilə, həm Avropana, həm də digər regionlara bağlı açıq iqtisadi layihələri olan Vaşinqton üçün münaqışının siyasi tərəfi böyük məhiyyət kəsb etmir. İndiki zamanda isə danışqların bu kimi "qeyri-legitimlik" bəhanəsi ilə uzaqlaşdırışları düyününə salır. Dürdür, Tramp ukraynada seçkilərin keçirilməsinə zoruri sayır - amma bu prosesin ateşkes və ya sülh müqaviləsinin imzalanmasından sonra baş verəməsini isteyir. Yeri gəlmüşkən, Tramp özünün rusiyalı həmkarını həm də hədələyib. O, Rusiya prezidentinin Ukrayna ilə danışqların baş tutması üçün "Ukraynada qanuni administrasiyanın olmasına lazımdır" açıqlamasına "çox qəzəbəli" olduğunu bildirib və bu açıqlamanın "doğru olmadığını" deyib.

Tramp hətta Moskvani yenidən sanksiya ilə qorxutmağa çalışır. Belə ki, Moskva mühərbiyən dayandırmağaya tövdirdə, Rusiya neftinə "ikinci dərəcəli tariflər tətbiq edilə bilər. Tramp bildirib ki, "bu o deməkdir ki, oğr siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməyəcəksiniz". ABŞ prezidenti deyib ki, ateşkes razılaşması olmasa, bu sanksiyalar bir ay ərzində qüvvəye minəcək.



Yeni sanksiyalar isə göründüyü kimi, daha sort xarakter daşıyır. ABŞ yeni mərhələdə özünün iqtisadi hegemoniyasını həm artırmaq, həm də müyyən mənənədə bərpa etmək üçün cəld hərəkət etməyi düşündür. Bu monada, Ukrayna mühərbiyi Vaşinqtona mane olur. Beləliklə də Ağ Ev bütün gücünü Rusiyani "yola gotirmək" üçün səfərbər edib.

Kreml daha optimist görünür...

Kreml isə daha sakit görünür - yaranan situasiyadan maksimum qalibiyət əldə etmək üçün düşən şansdan istifadə edilir. Dolayı ilə Rusiya anlayır ki, ABŞ indiki halda hər iki tərəfə təzyiq göstərməklə özünüñ maraqlarını üçün çalışır. Onsuñ da masa üzərindəki tənzimləmə planı (Kelloq planı) da bu nu özündə ehtiva edir. Bölli olduğu ki-

mi, plana əsasən atəşkəsdən boyun qəçiracaqları tövdirdə hər iki tərəfə təzyiqlər göstərilməsi nəzərdə tutulur. Bu təzyiq Ukrayna silah - sursat verilməsinin dayandırılması və ya maddi dəstəyin tormozlanması kimi nəzərdə tutulursa da, Rusiya üçün yalnız sanksiyaların daha da genişləndirilməsinə özündə ehtiva edə bilər. Vaşinqton Kremlə başqa hər hansı bir şəkildə təzyiq göstərə bilmir.

Amma bildirildiyi kimi, Kreml daha optimist təsir bağışlayır. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ağ Ev rəhbərinin Rusiya neftinə ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı son boyanatına baxmayaraq, Moskva ilə Vaşinqton əkitərefli münasibətləri

qurmaqdə davam edir. O qeyd edib ki, zərurət yaranarsa, iki prezidentin görüşünü dəha tezləşdirmək olar. "Biz, həmçinin Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirik. Bu, mahiyyətin mürəkkəbliyinə görə vaxt tələb edən prosesdir. Prezident Putin prezident Trampa təməslərə açıq qalır", - deyən Peskov əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki administrasiyadə böyük ziyan görüb.

Bu arada xarici KİV-lor Trampin yaxın gölöcəkdə Putinlə dəha bir telefon danışığı etməyi planlaşdırıldı bildirib. Eyni zamanda, "NBC News"un məlumatına görə, Tramp vurğulayıb ki, onun Putinlə çox yaxşı münasibətləri var.

Sülh, yoxsa müəmmə...

nin onun üzüne bağlı qalacağını etiraf etməli olacaq - hətta hazırda Rusiyanın nəzarətində olan orazilərin əhəmiyyəti hissəsinin itirilməsi ilə barışmalı olacaq. Rusiya isə Ukraynanın demilitarizasiya olunmayıağın qəbul etməlidir. Görünen isə budur ki, hələlik nə Ukrayna, nə də Rusiya bu reallığı etiraf etməyə hazırlı deyil. Tramp administrasiyasının isə onları buna məcbur etmək nücaqları yoxdur...

P.SADAYOĞLU

ABŞ-Aİ qarsıdurmasının pərdəarxası...


ABŞ ilə Avropa İttifaqı arasında ciddi gərginlik hökm sürür - belə ki, artıq bir müddədən çoxdur ki, Brüsselin və Vaşinqtonun son zamanlar həm siyasi, həm də iqtisadi müstəvidə baş verən hadisələrə, o cümlədən beynəlxalq ictimaiyyətdə yaşanan hazırkı proseslərə münasibətində fikir ayrıqları müşahidə olunur. ABŞ-in yeni dövlət rəhbərinin addımları Aİ-nin və Avropa ölkələrinin liderləri tərəfindən birmənalı qarşılıqlı. Demək olar ki, Vaşinqtonun yeni siyasi xətti Avropa liderlərini ciddi toşvişə salıb. ABŞ-Aİ münasibətlərində son prosesləri deyərləndirdən bir çox ekspertlər hesab edirlər ki, ABŞ və Avropa arasında münasibətlər daha əvvəlki qaydada olmayıacaq, xüsusilə də ənənəvi kollektiv Qərb anlayışı fiaskoya uğramaya doğru gedir. Onların iddialarına görə, hazırkı durumda ABŞ və Aİ-nin regional təhlükəsizlik məsələsində, eləcə də iqtisadi-ticari məsələlərdə ortaq mərakeşə gəlməsi qeyri-mümkündür və gərginlik dəha da dərinləşəcək.

Ukrayna, Qrenlandiya, təhlükəsizlik...

ABŞ-Aİ münasibətlərində gərginlik bir sira səbəblərə səyənər. Qeyd etmək lazımdır ki, Trampın Ağ Ev geri döndürdən bəri Rusiya-Ukrayna münaqışısı ilə bağlı yürütüldüyü siyaset Aİ-nin siyasi gündəmi və siyasi maraqları ilə ziddiyət təşkil edir. Əvvəlki Bayden administrasiyasından forqlı olaraq Tramp administrasiyasını Rusiya ilə Ukrayna arasındaki mühərbiyənin tez bir zamanda sona çatmasına və atoşkosin elan olunmasında maraqlıdır. Trampın Putin ilə temasları daha da intensivləşdirən, Ağ Ev-də Zelenskiy ilə danışqların gərgin keçməsi, xüsusilə də fevral-mart aylarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda və Ciddə şəhə-

rində təşkil olunan ABŞ-Rusya və ABŞ-Ukrayna danışqları bunu sübut edir. Avropa İttifaqı və bəzi Avropa ölkələrinin liderləri isə Trampın siyasi cabalarına qarşı əks gedərək Ukraynada mühərbiyən davam etməsinə çalışırlar. Ağ Evin rəhbərinin münaqışının dondurulması istiqamətdə addımlar atdırıb bir zamanda müyyən Avropa ölkələri Ukrayna maliyyə və silah-sarsat yardımını davam etdirirlər. Eyni zamanda, Rusiya-Ukrayna münaqışosunun nizamlanması üzrə danışqlar prosesinə Aİ-nin dəvət olunmaması, həm də Vaşinqtonun, həm də Moskvanın bu danışqla-

Bununla yanaşı, yeni administrasiyanın Şimali Atlantikanın regional təhlükəsizliyinə baxış bucaqları, ən əsası da Trampın öz çıxışlarında, hətta ABŞ-in vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışında ABŞ-in Avropanın təhlükəsizliyinə bundan sonra cavabdeh olmaqdə maraqlı olmayacağı bayan etməsi, həbelə Trampın Qrenlandiyani ABŞ-a birləşdirməkdə iddialı olmasında ABŞ-Aİ münasibətlərində gərginliyin başlıca amilləri hesab etmək olar.



Aİ-nin Ukrayna ilə bağlı siyaseti, ABŞ və Rusiyaya münasibəti Aİ-nin iki üzvəsi - Slovakiya və Macaristan tərəfindən müsbət qarşılıqlı.

Iqtisadi münasibətlərə gərginlik

Təhdid edə bilər. Son statistik məlumatlara görə, 2023-cü ildə ABŞ ilə Aİ arasında mal və xidmət ticarətinin həcmi rekord seviyyəyə, yəni 2 trilyon dollara çatıb. Lakin ABŞ-in Aİ-dən idxlənən polad və alüminiuma qarşı yeni tariflər tətbiq etməsi, Aİ-nin də buna cavab olaraq əks tədbirlər nəzərdən keçirməsi bu müsbət dinamikanı poza bilər. Bundan əlavə, Vaşinqton Avropa şərabları və alkoloqluna da 200 faizlik gömrük rüsumu tətbiq etməyi nəzərdən keçirir. Ekspertlərin fikrincə, iqtisadi-ticari münasibətlərə gərginlik yalnız mal dövriyyəsi ilə möhdudlaşmayacaq, həmçinin xidmət və energetika sahəsində de təsir göstərəcək.

Tramp Aİ-dən nə istəyir?

Tramp Aİ-yə öz nifretini və qəzəbini gizlətmir - o, çıxışlarının birində bildirib ki, Avropa İttifaqı ABŞ-a zərər vurmaq üçün yaradılıb. Sözsüz ki, Trampın Aİ-yə münasibətinin arxasında müyyən səbəblər dayanır. Qərbdə bir çox ekspertlər qeyd edirlər ki, Tramp Avropa ölkələrinə herbi xərcləri artırmağı tələb edir və təhlükəsizlik problemlərini özlerin həll etməsini istəyir. Ekspertlər, həmçinin belə bir fikirdərlər ki, Tramp Aİ-nin qayışına qalmışq yox, əksinə ondan faydalanaq-

və Aİ-dən ABŞ-dan asılı vəziyyətə salmaq niyyətindədir.

Tramp istəyir ki, Avropa ölkələri enerji resurslarını məhz ABŞ-dan idxlət-sinlər. Hətta iddiə olunur ki, hazırkı administrasiya Aİ və Çin arasında iqtisadi əlaqələri zoiflətməkdə maraqlıdır.

Hər iki ölkə Ukraynada mühərbiyənin tezliklə başa çatmasını və Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətlərin bərqrar olunmasına istəyir. Təbii ki, hər iki ölkə rəhbərlərinin bu siyaseti Aİ-nin liderləri tərəfindən

qəzəblə qarşılıqlı. Demək olar ki, onların siyasetinə qarşı düzümsüz münasibət sorgulenanı. Slovakiyanın Baş naziri Robert Fico son mətbuat

Daxili gərginlik

konfransında bildirib ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Martin 31-də baş tutan telefon danışığı zamanı onu Trampla danışqlar apardığına görə təhqir edib. Baş nazirin sözlərinə görə, Lyayen onu "axmaq" adlandırdı.

Eyni zamanda, Qərb KİV-ləri bildirirlər ki, Almaniyada bu yaxınlarda qurulacaq koalisiyə hökumətinin rəsmiləri Aİ-nin üzvələrini Macarstanın baş naziri Viktor Orbana qarşı-

sanksiyalar tətbiq etməyə çağırırlar.

Yunis ABDULLAYEV

Dünya yeni iqtisadi böhrana doğru

Ağ Evdə administrasiya dəyişikliyindən sonra Donald Tramp elə ilk günlərdən yeni məzmunlu iqtisadi qərarlar verib. Onların sırasına, həmçinin bəzi ölkələrdən ABŞ-a gətirilən mallara artırılmış rüsumların tətbiqi daxildir.

Hazırda Ağ Evdə alınan yeni qərarlar bütün dünyada həssaslıqla izlənilir. Ekspertlərin qənaətinə görə, Trampın qeyri-standart qərarları ABŞ-in özündə və bütövlükdə, qlobal iqtisadiyyatda heç də asan olmayıcaq yeni bir mərhələyə keçidin əsasını qoya bilər.

Nəzərdə tutulan genişmiqyaslı cavab rüsumları

D.Tramp indiyədək Kanada, Meksika və Çindən idxlə edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalanıb. Verilən məlumatla görə, serəncamlarda Kanada və Meksikadən idxlə olunan məhsullara 25 faiz, Çindən idxlə edilən məhsullara isə 10 faiz tarif tətbiq edilmişdir nəzərdə tutulub. İstisnaya yalnız neftə bağlı olub.

Hələlik bəhs olunan ölkələrə qarşı yeni rüsumların tam həcmində tətbiqi müəyyən müdəddətə toxira salınsa da, Tramp aprelin 2-dən idxlə mallarına yeni, cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb. O, bu barədə ABŞ Kongresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasetin prioritətləri barədə danişarkən bildirib. Prezident vurğulayıb ki, o, əvvəlcə tariflərin tətbiqi tarixini aprelin 1-nə təyin etmək istəyib, lakin "Axmaqlar" günü ilə əlaqəli olmamaq üçün onu aprelin 2-nə keçirmək qərarına gəlib. Yeni administrasiyanın cavab rüsumları siyasetinə keçid etməsi bir sira amillərle əsaslandırılır. Burada aşağıdakı mühüm məqamlar öncə kəllidir:

-ABŞ-in maraqlarının qorunması. Yeni Prezident bayan edib ki, bundan sonra ABŞ "iənələr paylayan axmaqlar ölkəsi olmayaçaq". Tramp bəzi ölkələrin ABŞ mallarının idxləsinə yüksək rüsumlara tətbiq etmələrinin cavabında Ağ Evinə deyib.

-Yeni administrasiya cavab rüsumlarının ABŞ-i yeniden zənginləşdirəcəyi qənaətindən çıxış edir. Donald Tramp jurnalistlərlə səhətində buna əmin olduğunu bildirib. "Rüsumların tətbiqi bir ölkə olaraq gördüyüümüzən böyük iş olacaq" deyən D.Tramp vurğulayıb: Bu, ölkəmizi yenidən zənginləşdirəcək. Mən yalnız bir şeyi biliyim: yüz milyardlarla dollar rüsum alacaq və biz o qədər varlanacaq ki, bütün bu pulları nə vaxt xərcleyəcəyinizi bilməyəcəksiniz. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq".

-İnvestisiya colbediciliyini artırmaqla daxili istehsalın genişləndirilməsi. Tramp idxlə məhsullarına yüksək rüsumlar tətbiq etməsi fonunda yerli istehsal mallarını rüsumlardan azad etməsi da diqqət çəkən məqamdır. Bu xüsusda fikirlərinin ifadə edən prezident vurğula-

yib: "Öğər məhsulunuzu Amerikada istehsal etməsəniz, Tramp administrasiyası dövründə tariflər ödəyəcəksiniz və bəzi hallarda bu, kifayət qədər əhəmiyyətli olacaq".

-Ölkəyə narkotik daşımışının qarşısının alınması. Yeni administrasiya rüsumlarla bağlı verilen qərarı həm də "Meksika və Kanadadan narkotik vəstilərin külli miqdarda daxil ol-



məqədə davam etməsi" ilə əsaslandırb. Tarifləri dayandırmağayaqını deyən Tramp Kanada və Meksika üzərindən ABŞ-a gölən fəntanılı gərə milyonlarla insanın ölümünləndirib.

"Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir", - deyə ABŞ prezidenti vurğulayıb.

-Ağ Evin izahına görə, yeni tariflər Amerika bazarını haqsız rəqəbatdən qorumaq məqsədi daşıyır.

-Yeni administrasiyadan sərt tarif siyasetinin, həmçinin qənunsuz məqrasiyanın məhdudlaşdırılmasına və digər belə məqsədlərə hesablandığı bildirilir.

Al məkanında biznesin azalması qacılmaz olacaq

Avropa İttifaqına (Al) hansı soviyyədə gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı səala Tramp belə cavab verib: "Qərar verdik, çox yaxında 25 faizlik gömrük rüsumu qorramızı açıqlayacaq. Bu rüsum, avtomobilər və digər mallara şamil ediləcək. Avropa Birliyi ABŞ-i məhv etmək üçün yaradılıb, amma indi mon presidentom".

ABŞ, həmçinin Avropa İttifaqının viski tariflərini ləğv etməyəcəyi təqdirdə, şərab da daxil olmaqla

Al ölkələri istehsalı olan alkohollu içkilərə 200 faiz gömrük rüsumu tətbiq edə bilər. Tramp bildirib ki, Al viskiyə 50 faiz gömrük rüsumu

tətbiq edib: "Öğər bu rüsumlar dərhal ləğv olunmasa, ABŞ Fransa və digər Al ölkələrindən gotirirən bütün şərab, şampan və alkohollu məhsullara 200 faiz gömrük rüsumu tətbiq edəcək. Bu, ABŞ-de şərab və şampan istehsalı üçün ola olacaq".

ABŞ və Avropa İttifaqı arasında tarif müharibəsi ilə 9,5 trilyon dollar məbləğində transatlantik biznesin azalmasına səbəb olə bilər. Al-dəki Amerika Ticarət Palatasının hesabatına əsasən, 2024-cü ilə ABŞ və Al arasında mal və xidmətlərin ticarəti rekord məbləğ - 2 trilyon dollara çatıb. Lakin Vaşinqtonun polad və alüminum idxləsinə tətbiq etdiyi yeni rüsumlar, eləcə də Avropa şərablarına və digər spirtili içkilərə 200 faiz tarif tətbiq etmək təhdidləri bu dinamikanı poza bilər.

Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik

lama verən professor Saleh Məmmədov bildirib ki, ciddi tədbirlər görülməzsə, dünya yeni qlobal iqtisadiyyatda qeyri-müəyyənlik tendensiyalarını gücləndirir. Avropa Mərkəzi Bankının (AMB) sədr müavini Luis de Qindos Britaniyanın "The Sunday Times" qəzetinə

bilər. 1. Yeni tariflərin gündəlik malların qiymətlərini artıracağı gözlənilir və bu da istehlakçıların xərclərini azaldaraq biznesin inkişafını ləngidəcək.

2. Son iqtisadi məlumatlar yavaşlaşmanın olduğunu göstərir. Atlanta Federal Ehtiyat Bankı 2025-ci ilin I rübündə 2,4 faiz ÜDM-lə məhdudlaşan proqnozunu açıqlayıb. İstehlakçı inamında da kəskin azalma müşahidə olunub.

3. Yeni administrasiyanın ressesiya xəbərdarlığından sonra maliyyə bazarı bu qeyri-müəyyənliklərə mənfi reaksiya verib. Dow Jones Sonəye Orta İndeksi, S&P 500 və Nasdaq əhəmiyyətli enişərə yaşıyab.

4. İnflasiya narahatlı mənbəyi olaraq qalır və İstehlakçı Qiymət İndeksi (CPI) gözləniləndən yüksək artımı göstərib. Bu da iqtisadi artımın yaşılaşdırıcı və işsizliyin artlığı bir vəziyyətə sənəqlifləsi qorxusuna səbəb olub.

Mübariz FEYİZLİ

Makron siyasi rəqiblərini "siradan çıxarıır" ...

Paris məhkəməsindən antiderokratik qərar

Fransa qanunvericiliyinə görə ölkədə növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Bununla belə, hakimiyyətinin ömrünü uzatmaqla bağlı planlar quran Makron elə inididən seçki hazırlıqlarına başlayıb. Ancaq bu hazırlıqlar heç də Fransanın tarix boyunca boyan etdiyi demokratik prinsiplər və qanunun alılıyinə əsaslanıb. Makron seçki hazırlıqlarını səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmağa həyata keçirir. Deyə bilərik ki, o, bu məqsədinə bütün hakim komandanı səfərber edib.

Bu günlerdə Paris məhkəməsinin Fransada siyasi olimpo doğru inamlı addimlar atan və növbəti prezident seçkilərində Makron potensial rəqib kimi dəyərləndirilən sağcı "Milli Birlik" Partiyasının parlament fraksiyasiının rəhbəri Marin Le Pen qarşı çıxdığı antiderokratik qərar başqa izaha sevməyib. Belə görünür ki, Fransada məhkəmə sistemi də Yelisey Sarayının təsiri altındadır və hakim komandanın gələn sifarişləri yerinə yetirir.

Marin Le Penin seçki marafonundan kənardə saxlanılmasına hesablanması qərar

Bu dəfə Makron siyasi rəqibini məhkəmə qərarı ilə seçki marafonundan uzaqlaşdırmaq texnologiyasını işe salıb. Paris məhkəməsi Marin Le Pen və "Milli Birlik" Partiyasından olan səkkiz deputati parlament köməkçiləri işində təsirlər bilib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şorti və ikili elektron qolbaqla) azadlaşdırıb məhrum edilib. O, həmçinin 100 min avro məbləğində corimələnib. Bundan başqa, məhkəmə Le Pen beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm tacili yerinə yetirilməlidir. Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti məniməsəkdə təsirsizliyinə birləşib.

Əslində, geniş şəhər ehtiyac yoxdur. Aydın şəkilədə görünür ki, hökm siyasetçinin 2027-ci ildə prez-

dentliyə namizədliliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququ-nun itiriləsini nəzərdə tutur. Makronun Marin Le Pen sarıdan narahatlığı işe sonuncunun temsil olunduğu "Milli Birlik" Partiyasının öten il həm Avropa Parlamentino (AP), həm də Milli Assambleyaya baş tutan seçkilərde mərkəzci kimi təqdim olunan hakim koalisyonu əhəmiyyətli dərəcədə üstələməsindən qaynaqlanır. Xəttirələk ki, Fransada 2024-cü il iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağcı "Milli Birlik" Partiyası 31,36 faiz səs toplayaraq Makron koalisyonu iki defədən çox üstələyib. Partiyasının Avropa seçkilərindən iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənənərək seçkilər elan etdi. Bu qərar əsərlənən onun revanş cohdı idi. Ancaq Makronun ikinci seçki cəhdə də uğursuz oldu. Belə ki, Milli Assambleyədən seçkilərin birinci turunda "Milli Birlik" Partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib geldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizə solğu "Yeni Xalq Cəbhəsi" koalisiyası qazandı. Makronun mərkəzci adlandırılaraq koalisiyası isə 20,76 faizə səsə yalnız

engəlləyən hökm demokratik qalmaqaldır. Onlara xalqın iradəsinin daha güclü olduğunu göstərək, - deyə siyasetçi çağırış edib.

Bardella partiyamın internet saytında "Hakimlərin diktatürasına" qarşı petisiyaya "Marin dəstök!" başlığı və "demokratianı xilas et" həşteq ilə link yerləşdirib. Müraciətdə deyilir: "Ədalətsiz hökm edilən tekce Marin Le Pen deyil: bu, Fransa demokratiyasının edamıdır. Bu, artıq hakimlər hökmü təsdiyil, hakimlərin diktatürasıdır ki, Fransa xalqının öz fikrini ifadə etməsinə mane ol-

üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki möglubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığı, siyasi oyunbaşlığı qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayının gələn siyasi sifaris osasında sağçıların ikinci turda mütləq qoləbəsinin əngəlləmək möqədəsi planlar quruldu - solçuların üstünlük təskil etdiyi dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təskil etdiyi dairələrdə ise solçular namizədlərinə geri götürüldər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçkiləri oyun prezident koalisiyasına müəyyən üstünlükler yaratmaqla mərkəzçilərin döşərgəndən birinci turda müqayisədə daha çox namizədin qalib gəlmesinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyinə tömən etmedi. Mərkəzçilərin ikinci turda nöticələrinə görə Mari Le Penin partiyasının üstələsələrə, yalnız ikinci yerlə kifayətlənməli oldular.

Makron ötenliklə seçkilərin və onun reytinqinin hədsiz dərəcədə aşağı düşüdüyü tösidiqleyən son rəy sorğusunun nöticələrinin fərqlindədir. İndi Yelisey Sarayının sahibi üçün tunelin sonundakı işq görünümür və o, yeganə çıxış yoluunu məhz antiderokratik yolla rəqiblərinə nəzərdən çıxmır.

Fransa demokratiyasının edamı mağ istiyor". Marin Le Pen özü məlum qərarı partiyasının məhv etmək cəhdini qəbul etməyəcək. Siyasetçi onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır. Onun vəkili Rodolf Bossely BFMTV telekanalının efrində bildirib ki, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil. Bossely qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusiş də seçkilərdə iştirak qadağı dərhal qüvvəyə minib.

Ağ Evdən çağırış

Paris məhkəməsinin qərarı ölkə hüdudlarından kənarda da birmənəli qarşılıqlı olmayılmıyor. Bu ABŞ Dövlət

uyğun olma-yan şəxsləri siyasi proseslərden kənarda qoymamalıdır". Bunu



gündərde ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Yelisey Sarayını Fransanın demokratik dəyərlərini sağırlıqla qalmışdır.

Departamenti-nin sözcüsü Temmi Brüs sözügedən qərarı şəhər edərək. Fikirlərinə dəvam edən Ağ Ev rəsmi vurgulayıb: "Insanların siyasi proseslər-dən kənarda qalması xüsusilə narahatədir".

Mübariz ABDULLAYEV



Gözlənildiyi kimi, Paris məhkəməsinin antiderokratik qərarı birmənəli qarşılıqlı olmayıb. Eyni zamanda, "Milli Birlik" Partiyası məhkəmə qərarına etiraz olaraq petisiyaya başlayıb. Bu barədə partiyanın lideri Jordan Bardella "X" sosial şəbəkəsindən yaxıb. "Marin Le Penin 2027-ci ildə namizəd olmasının

həşteq ilə link yerləşdirib. Müraciətdə deyilir: "Ədalətsiz hökm edilən tekce Marin Le Pen deyil: bu, Fransa demokratiyasının edamıdır. Bu, artıq hakimlər hökmü təsdiyil, hakimlərin diktatürasıdır ki, Fransa xalqının öz fikrini ifadə etməsinə mane ol-

İnsan mütləkə edərək öz dünyasını, həyat təcrübəsini, mənəviyatını və nitq qabiliyyətini dəyişdirir. Ona görə ki, kitablar hər zaman bilik, zəka, idrak mənbəyi, kamillik zirvəsi hesab edilir. Hətta insanlar on yüksək keyfiyyətləri mütləkə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhumu qidalandıran, daxilindəki mənəvi boşluğun doldurulmuşluğu vərbi vasitədir. Büyük şəxsiyyətlərin həyatlarına nəzər yetiridikdə, onların hərtərəfli inkişafında mütləkinin əhəmiyyəti rol oynadığını aydın.



Uşaqların kitabı...

Azyaşlıların oxuma mədəniyyətini necə formalaşdırıraq?

Şəkildə görə bilərik.

Uşaq və yeniyetmələrin do mənəvi, intellektual və estetik inkişafında kitabınlıq rolü dəniləməzdir. Unudulmamalıdır ki, kitablar fikir mühərəsinin binalarıdır. Oxuyan və oxuduğunu yaxşı deyərləndirməyi bacaran insan hər zaman öndədir, förlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir... Kitablar hər zaman yanımızdadır, eñ sadiq dostlarımızdır. Hər hansı bir məlumat təyrəfənmək istəsek, kitablar köməyimizi çatır, bütün suallarımızı cavablandırır.

Tarixə nəzər...

Apelin 2-i Beynəlxalq Uşaq Kitabı Gündündür. Bu tarixin seçiləməsin alman yaşlısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şurənin təşəbbüsü və rəsədləri 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.

Lepmannın bu istiqamətdəki təkifləri bunuluna kifayətlenmir. O, hələ 1953-cü ildə uşaq adəbiyyatı üzrə "balaca nobel mükafatının" - Hans Christian Andersen mükafatının təsis edilməsinə de töhfələdi. Həmin ilden etibarən möşər nağılmış adını daşıyan bu mükafat dünənə uşaq adəbiyyatının on məraqlı incilərinin müelliflərinə, dünənən 20 əsərsindən 23 yaşçı vo uşaq kitabları üçün rəsmi çəkən 17 illüstrasiyacı - rəssamaq təqdim olunub. İlk defa, 1956-cı ildə ingilis nağılcısı Eleanor Fardkona, 1958-ci ildə isə İsvəç yaşlısı Astrid Lindgrenə verilib. Sonra bu sırada alman yaşlısı Erix Keçtnər, Ceyms Kryuss, italyan Canni Rodari və başqalarının adı yer alıb. Ancaq təssüflər olsun ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq kitabı üzrə də bir mükafat da var: bu, son illər nəşr olunan ayrı-ayrı uşaq kitablarının illüstrasiyasına və onların dünənən müxtəlif dillerinə tərcüməsinə görə təqdim edilən Fəxri

Diplomdur.

Uşaq kitablarının tarixi isə daha qədimdir. Bu tarix 1477-ci ildən, antik Yunan müellifi Ezopun mənəvi mühərəsinin yazılı kitabı şəkildə çap edilmişindən hesablanır. 1658-ci ilədə cəx maarifçi və pedagoq Y.A. Komenski uşaqlar üçün dünyana anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab noşr edir. XVIII əsrə uşaqla öz zövqlərinə görə kitab seçmək imkanı yaranımaq başlıyır. D.Defo və C.Swiftin "böyükler" üçün yazılmış "Robinson Krusno" (1719) və "Qulliverin sahəti" romanları ideal formada uşaqlaroxu dairəsinə adaptasiya olundu. Yازılarda kitablar köçürülen xalq nağılları da məraqlı artıb. Sərgədə "Miri bir gecə", "Ələddin", "Öl-Baba və qız quldur", "Sindbadın yeddi soyadı" nağılları da qeyd olunmalıdır. Qirim qardaşlarının nağılları kitabi baxımdan diqqət çəkir. 1846-ci ildən başlayaraq Andersonun qələmənən aldığı nağılları da uşaqlar gümüdüdən çox sevirler. Müelliflərinin kitablarını adımı çox sadalamaq olar. XIX əsr iuşaq adəbiyyatının "qızıl osri" sayalar da çoxdur.

Körpənin ilk kitabı necə olmalıdır?

Körpənin eyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərə aparılmışdır. Qisa və az cümlələrdən ibarət olan, elvan şəkilli və onəsi düzənliliklə matərlərdən hazırlanmış kitablar seçiləlidir ki, körpə onları voroqlayır. Onların fikirinə, eyni zamanda nağıllı və səmərələrə qədər qədər qəhrəmanları onların hər hansı bir eşişi olmalıdır. Məsələn: Sevdviy oyuncuq, xəslədiyi cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətlərə nağılları sevirlər.

Uşaq kitab oxumursa...

Sixoloqların əksəriyyəti müasir dövrümüzde uşaqların kitabına maraq göstərməsinin güñahını uşaqlarda deyil, valideynlərdən gərəklər. Onların fikirinə, eyni ailə işləkli və ona qarşıdır. 1846-ci ildən başlayaraq Andersonun qələmənən aldığı nağılları da uşaqlar gümüdüdən çox sevirler. Müelliflərinin kitablarını adımı çox sadalamaq olar. XIX əsr iuşaq adəbiyyatının "qızıl osri" sayalar da çoxdur.

Kitabi uşaqlara necə sevdirməli?

Valideynlərin çoxunu narahat

edən məsələlərdən biri uşaqlara nağılları və ya hekayələri katabdan oxumaqın və ya dañışmagın hansının daha doğru olması barədədir. Sixoloqlar hər iki metoddan istifadə etməyi tövsiyyə edirlər. Onlarla rəm fikrincə, uşaq nağıllı danışmaq səfərənək inkişafına kömək edəcək, amma mütləq nağıllı danışında, çalışın, oradakı personajları olinizdən goldüyü qədər təqəlid edə biləsiniz. Beləliklə, nağıllı uşaqlara sevdirmək olar.

Daha sonra nağıllı kitabdan oxumaq lazımdır, bu, uşaqlarda sevdiyi nağıllı fonunda kitabı sevməyi öyrədəcək. Mütəxəssislər qeyd edir ki, uşaq birbəri kitabı sevdirməyə çalışmaq dützgün deyil.

Kitabi uşaqın yaşına görə seçin!

Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşaqın yaş dövründə uyğun olmalıdır. Uşaqın o kitabdan zövq ala bilməz və kitabın maraqlı nağılları da uşaqlarla özünlərən qəhrəmanları onların hər hansı bir eşişi olmalıdır. Məsələn: Sevdviy oyuncuq, xəslədiyi cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətlərə nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları da sevirlər.

7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, mihari-bə, facio, eyni zamanda torbyəvi süjetlər (xevir və şər, pişik və yaxşılıq və s.) müxtəlif nağılları dinişlər. Valideynlər bu nüansları nezərət altı uşaqlarına kitablar seçsələr, uşaqlara kitablar maraqələrə sevir.

Uşaq kitab oxumursa...

Sixoloqların əksəriyyəti müasir dövrümüzde uşaqların kitabına maraq göstərməsinin güñahını uşaqlarda deyil, valideynlərdən gərəklər. Onların fikirinə, eyni ailə işləkli və ona qarşıdır. 1846-ci ildən başlayaraq Andersonun qələmənən aldığı nağılları da uşaqlar gümüdüdən çox sevirler. Müelliflərinin kitablarını adımı çox sadalamaq olar. XIX əsr iuşaq adəbiyyatının "qızıl osri" sayalar da çoxdur.

Kitabi uşaqlara necə sevdirməli?

Valideynlərin çoxunu narahat

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA

Yeganə BAYRAMOVA